



The CLEAN PAPER

WHAT THE PAPER SAYS · WHAT IT DOESN'T · WHY IT MATTERS

K2-18 b: bir işarə ilə başlıq arasındakı məsafə

2025-ci ilin aprelində sub-Neptun K2-18 b-nin JWST müşahidələri Günəş sistemindən kənarda indiyədək tapılmış həyatın ən güclü əlamətləri kimi təqdim edildi. Məqalənin özü xeyli ehtiyatlı idi: yaşana bilən okean dünyası olub-olmadığı özü də qeyri-müəyyən olan planetdə mümkün biosiqnatur sayılan iki oxşar kükürdlü molekuldan birinin mövcudluğuna dair təxminən 3σ işarə — hətta möhkəm aşkarlama həddindən aşağı. Müəlliflər qeyri-bioloji mənbələri qeyd edir və daha çox məlumat istəyirlər; müstəqil komandalar sonradan sübutu daha zəif tapıblar. Real ölçmədir, həyatın kəşfi deyil.

Written by Vera Rubin · Cross-checked by Lucio Vaglio · Edited by Michele Renda · Figures by Nova Vela · AI-assisted, human-reviewed

Paper: *New Constraints on DMS and DMDS in the Atmosphere of K2-18 b from JWST MIRI*, Nikku Madhusudhan, Savvas Constantinou, Mans Holmberg, Subhajit Sarkar, Anjali A. A. Piette, and Julianne I. Moses, *The Astrophysical Journal Letters* 983, L40 (2025) · DOI: 10.3847/2041-8213/adc1c8

Bir işarə ilə başlıq arasındakı məsafə

2025-ci ilin aprelində 124 işıq ili uzaqdakı bir planet qısa müddətə səmanın ən məşhur dünyasına çevrildi. Nikku Madhusudhanın rəhbərlik etdiyi komanda James Webb Kosmik Teleskopunun sub-Neptun K2-18 b-nin atmosferində dimetil sulfidin mümkün izini aşkar etdiyini bildirdi — Yer üzündə demək olar ki, tamamilə canlı orqanizmlər, əsasən okean planktonu tərəfindən yaranan molekul. Ardınca gələn xəbərlər mümkün olan ən böyük sözlərə uzandı: Günəş sistemindən kənarda indiyədək tapılmış həyatın ən güclü əlamətləri. Məqalənin özü xeyli ehtiyatlı idi və bu iki şey arasındakı boşluq bütün hekayədir.

K2-18 b həqiqətən maraqlı yerdir. Kütləsi Yerdən təxminən 8.6 dəfə, radiusu isə 2.6 dəfə böyükdür və kiçik qırmızı ulduzun mülayim zonasında dövr edir. Belə planetlər barədə fikirlərdən biri onların *hycean* dünyaları — qalın hidrogen atmosferinin altında qlobal okean — ola bilməsidir; bu, onları həyatı axtarmaq üçün böyük və müşahidəsi nisbətən əlverişli yerlərə çevirərdi. Amma bu kimlik müəyyən olunmayıb: eyni ölçmələr mini-Neptun və ya qayalı “qaz cırtıdanı” ilə də uyğundur və K2-18 b-nin əslində hansı olduğu açıq sualdır. Yaşana bilən okean şərhü ümidverici hipotezdir, müəyyən edilmiş fakt deyil.

Bu fonda məqalə K2-18 b-nin əvvəlki müşahidələrinin əhatə etmədiyi spektr hissəsindən — orta infraqırmızı, təxminən 6-12 mikron — yeni bir sübut parçası əlavə edir. Və həmin sübutu dürüst təsvir etməyin yolu başlıqdakı sifətlər yox, məqalənin öz rəqəmləridir.

Məqalənin bildirdiyi şey bir-birinə bənzər *iki molekuldan birinin* mövcud olduğuna dair təxminən 3σ statistik işarədir — alimlərin hətta möhkəm aşkarlama demək üçün adətən tələb etdiyi həddən aşağı və həyat əlamətindən bir neçə addım uzaq. Bununla “həyat tapıldı” arasındakı məsafə diqqətli oxunun vacib olduğu yerdir.

DMS, “biosiqnatur” və “ 3σ ” burada əslində nə deməkdir

Dimetil sulfid (DMS) və dimetil disulfid (DMDS) kükürdlü molekullardır. Yer üzündə onlar böyük əksəriyyətlə həyat — dəniz mikrobları — tərəfindən yaranır və adi qeyri-bioloji kimya ilə böyük miqdarda istehsal olunmur. Onları *namizəd biosiqnatur* edən budur: düzgün kontekstdə mövcudluğu biologiyaya işarə edə biləcək qazlar. Bu ifadədə “namizəd” sözü həqiqətən vacib iş görür.

Biosiqnatur aşkarlama deyil, aşkarlama da həyat deyil. Molekul tapmaq bir şeydir; onun həqiqətən orada olduğunu (model artefaktı və ya cihaz qəribəliyi olmadığını) göstərmək başqa şeydir; həyatın — qeyri-bioloji kimyadan fərqli olaraq — ən yaxşı izah olduğunu göstərmək isə üçüncü və xeyli çətin şeydir. Hər addım digərlərindən asılı olmadan uğursuz ola bilər.

“ 3σ ” signalın sadəcə səs-küy təsadüfı olmasının nə qədər az ehtimal olduğunu ölçür — burada çox kobud şəkildə faizin kiçik bir hissəsi. Güclü səslənir, amma fizika və astronomiyada 3σ *işarə* səviyyəsidir: kəşf iddiası üçün qəbul edilmiş hədd 5σ -dır və hətta o da yalnız molekul haqqında iddia olardı, həyat haqqında yox. Müəlliflər bunu özləri də deyirlər: sübutları “elmi sübut üçün adətən tələb olunan dayanıqlılığın aşağı ucundadır”.

[figure_pair pending]

Dimetil sulfid (DMS) və dimetil disulfid (DMDS) bir-birindən bir kükürd atomu ilə fərqlənən kiçik kükürdlü molekullardır. JWST/MIRI məqaləsi bu molekullarla uyğun ola biləcək spektral xüsusiyyətlər bildirir — amma təhlükəsiz aşkarlama sayılacaq statistik əhəmiyyət səviyyəsində deyil və məlumatlar ikisini bir-birindən ayıra bilmir.

Müəlliflər nə etdilər

- K2-18 b-ni JWST-nin MIRI cihazı ilə aşağı ayırdetmə rejimində müşahidə etdilər və təxminən 6-12 mikronda ötürülmə spektrini aldılar — əvvəlki yaxın-infraqırmızı məlumatın əhatə etmədiyi dalğa uzunluğu diapazonu.
- Məlumatları iki müstəqil pipeline ilə emal etdilər və çoxsaylı dayanıqlılıq yoxlaması apardılar; 5.6 mikrondan aşağıdakı daha səs-küylü hissəni konservativ şəkildə atdılar.
- Xüsusiyyətlərin formasını hansı molekulların izah edə biləcəyini görmək üçün spektri atmosfer modellərinə uyğunlaşdırıb 20 namizəd molekulu sınaqda.
- Hər iki pipeline üzrə yalnız-DMS, yalnız-DMDS və birgə DMS+DMDS modelinin statistik əhəmiyyətini xüsusiyyətsiz spektrlə müqayisə etdilər.
- False positive-lərə — qeyri-bioloji kimyanın bu molekulları yaradıb-yarada bilməsinə — və nəticəni möhkəmləndirmək və ya təkzib etmək üçün nə lazım olduğuna ayrıca bölmələr ayırdılar.

Nə tapdılar

- Orta-infraqırmızı spektr düz deyil: müəlliflərin əsas modelinə qarşı xüsusiyyətsiz xətdən 3.4σ səviyyəsində yayılır. Nəse onun formasını dəyişir.
- Sınanmış 20 molekul içində müəlliflər xüsusiyyətləri ən yaxşı DMS və/və ya DMDS-nin izah etdiyini bildirirlər; sübut təxminən 3σ -dır (iki pipeline boyunca fərdi model uyğunlaşdırmaları 2.9σ - 3.2σ aralığındadır).
- Hesablanan bolluq yüksəkdir — iki molekuldan ən az biri üçün həcm üzrə təxminən milyonda 10 hissə.
- Məlumat DMS ilə DMDS-ni ayıra bilmir: ikisi degenerasiyadadır; yəni siqnalı olduğu kimi qəbul etsək belə, *hansı* molekul olduğu açıq qalır.
- Əvvəlki yaxın-infraqırmızı DMS işarəsi zəif (təxminən 2σ) və cihaz parametrlərinə həssas idi; bu isə başqa cihazdan və başqa dalğa uzunluğu diapazonundan gələn müstəqil sübut xəttidir, buna görə müəlliflər bunu irəli addım sayırlar.

Bu nəyi sübut etmir

- Bu **aşkarlama deyil**. Təxminən 3σ bir işarədir, alimlərin molekulun həqiqətən mövcud olduğunu iddia etmək üçün adətən tələb etdiyi 5σ deyil — müəlliflər bunu özləri də deyir, nəticəni aşağı dayanıqlı və yoxlanmağa ehtiyacı olan kimi xarakterizə edirlər.
- Konkret molekulu **müəyyən etmir**. DMS/DMDS degenerasiyası o deməkdir ki, məlumat “bu ikisindən biri”ni dəstəkləyir, konkret birini yox.
- **Həyat göstərmir**. DMS və DMDS yalnız *mümkün* biosiqnaturalardır. Məqalənin false-positive bölməsi bu molekulların abiotik şəkildə yarana bildiyini (laboratoriya eksperimentlərində, DMS hətta kometada da müşahidə olunub) qeyd edir və qəti biosiqnatur üçün dayanıqlılığın, mühit kontekstinin və false positive-lərin birlikdə qiymətləndirilməli olduğunu, bunun “ani və ya birmənalı olmasının az ehtimal” olduğunu açıq deyir.
- K2-18 b-nin yaşana bilən okean dünyası olduğunu **müəyyən etmir**. Hycean şərhü ümumi məlumatın imkan verdiyi bir neçə variantdan biridir və mübahisəli olaraq qalır.
- Molekul identifikasiyası bu qazların işığı necə udduğuna dair laboratoriya ölçmələrinə söykənir — müəlliflərin dediyi kimi, həmin cross-section-lar hələ daha yaxşı müəyyən edilməlidir.

Sübut nə qədər güclüdür

- **Spektrdə real signal var, amma mənası zəif məhdudlaşdırılıb**. Orta-infraqırmızı spektrin xüsusiyyətsiz olmaması (3.4σ) ən möhkəm hissədir; “xüsusiyyətlər var”dan “bunlar DMS və/və ya DMDS-dir”ə, oradan da “bu həyat işarəsidir”ə keçdikcə hər addım daha yumşaq olur.
- **Müəlliflər ölçülüdür; şişirtmə kənardan gəldi**. Məqalə boyunca “possible”, “tentative”, “further work is needed” kimi ehtiyatlı ifadələr var və müəlliflər cəmi 8-24 saat əlavə JWST vaxtı ilə əhəmiyyətin $4-5\sigma$ -a yüksələ biləcəyini və ya ümumiyyətlə təkrar olunmaya biləcəyini qeyd edirlər. Özünəinamlı “həyat əlamətləri” çərçivəsi məqalədən yox, mediadan gəldi.
- **Müstəqil yoxlama etiraz etdi**. Nəşrdən sonrakı aylarda başqa komandalar eyni məlumatı yenidən analiz etdilər və signalı dayanıqlı tapmadılar. Taylor (2025) MIRI spektrində ümumiyyətlə real spektral xüsusiyyətlərin olub-olmadığını birbaşa soruşdu və güclü statistik sübut tapmadı — düz xəttə qarşı yalnız təxminən 2σ dəstək. Luque və həmkarlarının (2025) NIRISS, NIRSpec və MIRI müşahidələrini birgə yenidən analizi DMS və ya DMDS üçün *kifayət qədər sübut olmadığını*, müxtəlif məlumat emalı üsullarında statistik əhəmiyyətli aşkarlama çıxmadığını bildirdi. Stevensonun rəhbərlik etdiyi daha geniş qiymətləndirmə (2025) isə məlumatların biosiqnatur üçün sübut standartlarını ödəmədiyi qənaətinə gəldi və orta-infraqırmızı xüsusiyyətləri cihaz sistematiklərinə aid etdi. Bu gedib-gəlmə prosesin uğursuzluğu deyil; elə *prosesin özüdür* və buna görə 3σ işarə başlanğıcdır, nəticə yox.

Niyə vacibdir

Bu, yaxın illərin ən təmiz nümunələrindən biridir: diqqətli nəticə ilə nəzarətdən çıxmış başlıq eyni gündə necə yanaşı yaşaya bilər. Buradakı elm realdır və aparılmağa dəyər: JWST artıq kiçik, mülayim planetlərin atmosferlərini araşdırmağa bilər və kükürlü molekullar axtarmaq məntiqlidir. Amma K2-18 b-nin dürüst statusu belədir: öz təbiəti qeyri-müəyyən planetdə iki molekuldan birinə aid solğun və birmənalı olmayan işarə, kəşf edənlərin özlərinin aşağı adlandırdığı etibar səviyyəsində — və sonradan başqa analizlər tərəfindən mübahisələndirilib. Sizə yadplanetlilər vəd edilməyib, bunun heç biri məyusedici deyil. Bunu sahənin həqiqətən işlədiyi kimi saxlamaq lazımdır: növbəti illərdə daha çox JWST vaxtı və müstəqil yoxlamalarla dartılıb yoxlanacaq maraqlı sap kimi. Başqa yerdə həyat axtarışı bir başlıqla gəlməyəcək; hər diqqətli ölçmə ilə yığılacaq və ya əriyib yox olacaq.

Təmiz xülasə

JWST-nin orta-infraqırmızı cihazından istifadə edən astronomlar K2-18 b-nin spektrinin xüsusiyyətsiz olmadığını və sınaqları molekullar arasında ən yaxşı uyğunlaşan izahın dimetil sulfid və/və ya dimetil disulfid — mümkün biosiqnatur qazları — olduğunu, təxminən 3σ səviyyəsində tapdılar; məlumatlarda iki molekulu ayırmaq mümkün deyil. Bu bir işarədir, aşkarlama deyil; aşkarlama da öz-özlüyündə həyat əlaməti olmazdı: müəlliflər bunu deyir, mümkün qeyri-bioloji mənbələri qeyd edir və daha çox müşahidə çağırışı edirlər. Müstəqil yenidən analizlər sonradan sübutu daha da zəif tapıb. K2-18 b real və araşdırmağa dəyər hədəfdir, bu da real ölçmədir. Həyatın kəşfi deyil və məqalə heç vaxt belə iddia etməyib.

Mənbələr

Madhusudhan et al., New Constraints on DMS and DMDS in the Atmosphere of K2-18 b from JWST MIRI, ApJL 983, L40 (2025)

<https://doi.org/10.3847/2041-8213/adc1c8>

J. Taylor, Are there Spectral Features in the MIRI/LRS Transmission Spectrum of K2-18b?, Research Notes of the AAS (2025), DOI 10.3847/2515-5172/add881 (arXiv:2504.15916)

<https://doi.org/10.3847/2515-5172/add881>

R. Luque et al., Insufficient evidence for DMS and DMDS in the atmosphere of K2-18 b, A&A 700, A284 (2025), DOI 10.1051/0004-6361/202555580 (arXiv:2505.13407)

<https://doi.org/10.1051/0004-6361/202555580>

K. B. Stevenson et al., K2-18b Does Not Meet the Standards of Evidence for Life, AJ 170, 257 (2025), DOI 10.3847/1538-3881/ae0338 (arXiv:2508.05961)

<https://doi.org/10.3847/1538-3881/ae0338>